


Mənim doğma universitetim



Yəqin respublikamızın elə bir kəndi tapılmaz ki, orada Azərbaycan Dövlət Pedaqoji Universitetinin yetirmələri olmasın. Təhsilin keyfiyyəti məktəbdən, müəllim fəaliyyətindən və təhsilin təşkilindən asılıdır. Müəllim həyata işləq verən Günəşə bənzeyir. Günəş yeri öz şüaları ilə işıqlandırıldığı kimi, doğma universitetimiz də öz məzunları ilə təhsilimizi işıqlandırır. 1921-ci ildən fəaliyyətə başlayan bu təhsil ocağının yetirmələri müəllimliklə yanaşı elmə də əvəzsiz töhfələr bəxş ediblər. Dünya elmində öz parlaq nailiyyyətləri ilə mövqə qazanmış Yusif Məmmədəliyev, Həsən Abdullayev, Heydər Hüseynov, Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov, Məcid Rəsulov, Şixəli Qurbanov, Maqsud Cavadov, Əlisəhəb Sumbatzadə, Əbdülezəl Dəmirçizadə, Həmid Arası, Zərifə Budaqova, Budaq Budaqov, Süleyman Rüstəm, Səməd Vurğun, İsmayıł Şixli kimi şəxsiyyətlər bu ali məktəbin yetirmələridir.

Vətənpərvərliyin insanlıq atributunu olduğunu aşlayan bu universitetin məzunları faşizmə qarşı müharibədə də qəhrəmanlıq göstərmişlər. Sovet İttifaqı Qəhrəmanları Səlahəddin Kazimov, Xıdır Mustafayev, Fariz Səfərov, Mehdi Hüseynzadə, Milli Qəhrəmanlar Mətbət Quliyev, Mirələkbər İbrahimov məhz Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarıdır.

Təhsil işində fədakarlıq göstərmiş Sosialist Əməyi Qəhrəmanı Səfa İmanov adı çəkilən ali məktəbin məzunu kimi fəaliyyət göstərmişdir. Respublikanın rayonlarında çalışan yüzlərlə əməkdar müəllim də bu qocaman təhsil ocağının yetirmələridir.

Məni müəllim olmağa həvəsləndirən oxuduğum təhsil ocaqlarında mənə dərs deyən müəllimlərim olub. İbtidai məktəbdə Əli Bayramov, orta məktəbdə Səməd Azadov, Baloglan Əliyev, sonralar təhsil aldığım Goyçay Pedaqoji

Texnikumunda İlyas Səfiyev, Mühiddin Bağırlı, Leyla Kərimova, Nuru Kərimov, Soltanmurad Məmmədzadə, Akif Süleymanov, Emin Kərimli kimi müəllimlər məndə bu peşəyə güclü həvəs yaratmışlar.

Məhz buna görə də mən 1954-cü ildə sənədlərimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə təqdim etdim. Fizika ixtisasını seçərkən qəbul olundum. Bəxtim onda gətirdi ki, mənə Şövqi Ağayev, Mərdan Muradxanov, Abbasqulu Abbaszadə, Yusif Məmmədov, Xanməmməd Mirzəyev, Zəki Kazimzadə, Behbud Şəfizadə, Albert Qulamov, Məbus İsmayılov, Abdulla Muxtarov kimi ölkənin tanınmış alımləri dərs dedilər. Ötən illərimi xatırlayanda bir tələbə kimi mənim onlarla bağlı ancaq xoş xatırələrim yada düşür. Öz işimə məsuliyyətli olmayı vaxtıla mənə dərs demiş, ölkənin

sayılıb-seçilən alımları Zəki Kazimzadədən, tələbələrə qarşı qayğılılıq, istiqanlılığı Mehdi Mehdiyadədən, Mərdan Muradxanovdan, Abbasqulu Abbaszadədən, Şövqi Ağayevdən əzx etmişəm. Bu gün də mənə həyatda düzgün yol göstərən, əvvəl tələbə, sonralar isə bir həmkar olaraq öz sıralarına böyük mehribanlıqla qəbul edən, ən əsasi müəllimlik peşəsini sevdirən müəllimlərimi ehtiramla anıram.

Ali məktəbi bitirəndən sonra orta məktəbdə bir il müəllim, səkkiz il orta məktəb direktoru işləyərkən müəllimlərimdən öyrəndiyim elmi-pedaqoji biliklər hər zaman köməyimə gəlirdi. On xoşağələn cəhət isə müəllimlərimizin iş yerində bizimlə maraqlanmaları idi. İslədiyimiz rayonların rəhbər maarif orqanları da müəllimlərimizin bizə göstərdiyi qayğıdan məmənun olduqlarını bildirdilər.

Bəlkə də o gözəl alımlarımızə olan pak, ülvi hisslerin nəticəsidir ki, mən bir müdədətən sonra-1969-cu ildə elmi-pedaqoji fəaliyyətimi vaxtilə ali təhsil aldığım Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirməyə başladım. 1972-ci ildə dissertasiya müdafiə edərək fizika metodikası üzrə pedaqoji elmlər namizədi alımlıq dərəcəsini aldım. Artıq neçə illərdir ki, fizikanın tədrisi metodikası kafedrasının dosentiyəm. Pedaqoji fəaliyyətimin 47 il ADPU ilə bağlıdır. Bu ali təhsil ocağına gələndə mən çox gənc idim. Fəxr edirəm ki,

həm tələbə, həm də müəllimlik həyatım burada keçib. ADPU mənim həyatda qazandığım bütün nailiyyətlərimin tək ünvanıdır. Əvvəlcə təhsil aldığım, sonra isə çalışdığım universitet mənə daha çox şey verib və deyə bilərəm ki, buraya mənim ikinci evim sayılır. Ömrümün demək olar ki, yaşırını burada keçirmişəm.

Mən doğma universitetimin hər zaman təəssübünü çıkmış, onun ölkəmizin elm və təhsil tarixində özünəməxsus yeri olmasından fəxarət hissi keçirmişəm. Qocaman ali təhsil müəssisəsinin inkişafı, orada baş verən dəyişikliklər gözümüzün qabağında olub. ADPU ölkəmizdə ali pedaqoji təhsilin flaqları olmaqla yanaşı, eyni zamanda respublikamızın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarından biridir. Bu gün fəxrlə demək olar ki, zəngin tarixi inkişaf yolu keçən ali təhsil müəssisəsi müxtəlif ixtisaslar üzrə çoxlu sayıda yüksək səviyyəli pedaqoji kadrlar hazırlayıb. Pedaqoji universitetin məzunları respublikamızın müxtəlif ali və orta ixtisas məktəblərində, elmi-tədqiqat institutlarında, məktəbəqədər və orta ümumi təhsil müəssisələrində, digər yerlərdə uğurla fəaliyyət göstərir. Bir müəllim kimi çalışığım doğma universitetimin əldə etdiyi nailiyyətlərən qurur hissi keçirirəm.

Onu da qeyd edim ki, hər dəfə auditoriyaya daxil olanda, tələbələrimlə ünsiyyətdə olarkən mənə dərs demiş müəllimlərimin nurlu çöhrəsi gözümüzün öündə canlanır. Düşünürəm ki, nə yaxşı mənə belə müəllimlər dərs deyib və nə yaxşı ki, məhz doğma universitetimdə elmi-pedaqoji fəaliyyətlə məşğul oluram, sevimli tələbələrinin əhatəsinə dayəm. Həyatımın mənasını məhz pedaqoji fəaliyyətdə görürəm. Vaxtilə dərs dediyim, hazırda isə mənimlə birlikdə çalışan 12 yetirməmə, digər gənc həmkarlarına, tələbələrimə lazımlı olduğumu bilirəm. Bu da mənim əvvəlki enerji və həvəslə fəaliyyət göstərməyim üçün bir stimuldur.

Tacəddin VAHİDOV,
ADPU-nun dosenti